

Daş Oğlan

© Əzizə Cəfərzadə “Anamın Nağılları” Kitabı
Bakı: Gənclik, 1982

Dünyaya çox məndlər, çox igidlər gəlib, mənim balalarım, amma bir oğlan da gəlib-gedib bu gəlimli-gedimli dünyadan. Adı heç kitaba yazılmasa da igidliyi, qəhrəmanlığı dillərdə dastan olub, ürəklərdə yurd bağlayıb. Heç bir eşidənin yadından çıxmayıb. Elə mənim də yadımdan çıxmır. Hər eşidəndə gözlərimin yaşı quruyur, axı elə igidə ağlamazlar, rəcəz oxuyarlar haqqında.

Deyirlər ki, bir zaman Topal Teymur Şirvan torpaqlarının ətrafında qan-qan deyib keçdiyi zamanlarda baş verib bu danışdım. Axı o vaxtlar Şirvanşahlığın elə zamaniydi ki, vətənin çox adil bir padşahı var idi. Topal Teymurun ağzını boza verə bilməşdi, el öz var-yoxundan çıxmışdı, amma yurd-yuvasını Teymur qoşunlarının tapdağı eləməmişdi. Müdrik qocalar, ağılbənd nənələr Şirvanşahın başına ağıl qoya bilməşdi.

Bax elə həmin illərdə Küdrü düzündə bir bala çoban qoyun otarırdı. Teymurun bu torpaqlara ayaq basmaq xəbərini qulağı çalmışdı. Keçən karvançılardan eşitmişdi, çərcidən, xirdavatçıdan alınmışdı, nəydisə, amma Teymuru görməsə də sorağını eşitmişdi.

Küdrünün düzü. Yaz vaxtı. Ot-ələf dizdən. Çoban da çox cavan idi, ləp uşaq deyərdin ona. Atası təzəlikdə ölmüşdü. Onun yerinə bala çobanlıqdan çobanlığa keçib qoyun otarı, anasını, bacısını dolandırırırdı.

Sənə kimdən xəbər verim, bala, Topal Teymurdan. Deyir Teymurun qoşunları gəlib çıxır Küdrü düzünə. Yalandımı, gerçəkdirimi bilmirəm, amma belə danışırlar ki, ucu-bucağı görünməyən səhrada bir dəstə qoşun yolu-rizi itirir. Teymur da bunların içində. Hardasa dayanıb dincələn çoxluğuna gedib çatmaq istəyirmiş. Susuzluq bunları əldən salır. Gün təpələrinə şaxıyr, atların dili susuzluqdan bir qarış çıxır, heyvanlar elə ləhləyir, insanlar elə tərləyir ki, çulu, pal-paltaları duz bağlayır. Gözlərinə hər saatda şir-şir şirildən çay, zümrüməli bulaq, ləpələnən göl görünür. İlğimmiş hamısı da. Küdrünün düzündə çay nə gəzir, bulaq nə qayırır, göl hardadı? Küdrünün bulağı xırda nohurlardı. Çayı da budu, gölü də. Bu nohurlara qışdanqalma qar-yağış suyu dolar yaylağa, getdikcə qoyun-quzu da, insanlar da bu nohurdan içərlər.

Qərəz, Teymur dəstəsinə nohur da rast olmur, olanı da qupquruymuş. Birdən qoşun ləp əldən düşə-düşə bala çobana rast olurlar. Görürlər qabağında bir sürü qoyun otanır. Teymur adamlarına deyir:

—Bu oğlan suyun yerini bilməmiş olmaz. Su olmasa qoyunu harda sulayar? Gedin soruşun. Dəstədən bir atlı aralanıb özünü oğlana çatdırır. Soruşur:

—Ay oğlan, buralarda harda su var, atları sulayaq?

Oğlan başını qaldırıb atliya baxır, çomağı ilə yeri eşə-eşə dedi:

—Buralarda su nə gəzir? Çay yox, göl yox, bulaq yox.

Elə bu vaxt Əmir Teymur başının dəstəsiynən birgə özünü yetirdi. Oğlanın sözünü eşidəndə dedi:

—Bəs qoyunlarını harda sulayırsan?

Oğlan cavab vermədi. Topal Teymur bir də soruşdu:

—Eşitmirsən nə deyirəm? Bəs qoyunlarını nəyinən sulayırsan?

Oğlan çomağının ucuynan quru nohurlardan birini göstərdi:

—Odey nohurlardan...

—Yalan demə, çoban, nohurlarda su yoxdu. Coxdan quruyub.

Oğlan ürəyində: “Sizi görəndə hər şey quruyur” fikirləşdi. Sonra çarəsizliklə dilləndi:

—Axı qoyunlarımı suvardığım bulaq balacdı, sizin qoşuna çatmaz.

Hökmdar kükrədi:

—Sənə dəxli yoxdu, çoban, sən suyun yerin de! Sənə xələt verərəm. Pul istəsən pul, mal istəsən mal...

Oğlan yenə də çomağı ilə yeri eşələyə-eşələyə dedi:

—Pul-mal da mənə gərək deyil. Bulağın da yerini demərəm. Onu da qurudarsız.

—Sən məni tanıyırsanmı?

—Əlbəttə tanıyıram.

—Mən kiməm?

—Teymur...

—Bilirənmi ki, səni dara çəkdirə bilərəm, diri-dirri itlərə paylaram? Hər tikəni qulağınca elətdirərəm?

Oğlan dik Teymurun gözlerinin içərisinə baxa-baxa dedi:

—Bilirəm.

Ətrafdakı qoşun böyükləri, oğlanı dövrəyə almış Topal Teymurun adamları bala çobanın cürətinə mat qalmışdır. Uşaqda da bu ürək?

—Göstər bulağın yerini, oğlan, qəzəbimi coşdurma!

—Su da torpaq kimi müqəddəsdi, hökmədar, onu yadlara nişan verməzlər. Biqeyrətlik eləmərəm.

—Bu sənə çox baha oturacaq, çoban, hayif cavanlığından.

—Mənim yerimə hayıfsılanma. Qoy mən qorxum ki, qanımın bahası gedir...

—Kəsin bunun dilini... Yox dilini kəsməyin, suyun yerini deyə bilməz. Vurun! Suyun yerini deyənəcən qamçılıyin!

Topal Teymurun başının adamlarından ikisi irəli çıxdı, oğlanı qamçılamağa başladı. İlan kimi qırılıb açılan qamçı oğlanın başına, gözünə, ciyinlərinə, kürəyinə dəydikcən daşdan səs çıxırdı, oğlandan yox. Bala çoban cinqırını da çıxartmırıldı. Topalın nökərləriysə usağı hey döyürdülər. Axırı qanına qəltən olmuş oğlandan bir kəlmə də eşidə bilmədiklərini görüb dayandılar.

—Zalim oğlu elə bil daşdı, bədən deyil.

Birdən Topal Teymurun gözləri bala çobanın gözlərinə sataşdı, heyrətindən ağızı açıla qaldı. Qamçısının ucu ilə oğlanın cirim-cirim olmuş geyməsini qaldırdı. Teymurun başının adamları təəccüb içində içlərini çəkdilər: bala çoban daşa dönmüşdü. Dönüb dövrələrinə baxdılar; balaca çobanın qoyunları da daşa dönmüşdü.

Topal Teymurun adamlarını qorxu bürüdü. Cin-şəyatın görmüş kimi atlarını dəhmərləyib bu sehrli, əcaib diyardan ayrıldılar, çapılıb getdilər. Elə o zamandan bu yerlərdə hara getsən daş qoyundur görərsən, daş heykəldir görərsən. Deyirlər bala çobanın qeyrətidir, hər yerə dağılıb, bütün kəndlərimizə, obalarımıza, hətta qəbiristanlarımıza da yayılıb. Yayılıb ki, qoy hamı görsün, bilsin bu torpaq necə oğullar yetirib. İgidlərin nəslİ bu diyardan kəsilməsin.

Mətni yiğidi: Gülnar Aydəmirova

Veb üçün hazırladı: Aynurə Hüseynova

AZERİ.orga qoyuldu: Fevral, 2003